

## YAŞAR RƏHİMOV

### 1901-1907-Cİ İLLƏRDƏ NAXÇIVANA ERMƏNİ KÖÇÜRÜLMƏLƏRİ, QIRĞIN VƏ TALANLAR

Məqalədə Naxçıvanın 1901-1907-ci illər tarixində aid münyəyyən məsələlər, həmin illərdə manfır ermənilərin bölgədə törətdikləri qırğın və talanlar, Naxçıvana erməni köçürülmələrinin davam etməsi, köçkünlərin köçürüldükləri yerlərdə istədiyi şəraitdə təmİN olunmaları, onlara hərəkətli diqqət və qayğı göstərilməsi, bu köçürülmələrin nəticələri və b. mənaslılar tədqiq edilmişdir. Həmçinin daşnaklar tərəfindən 1905-1907-ci illərdə Naxçıvan şəhərində və bölgənin digər ərazilərində törədilən qarşılardırmaqlar və qırğınlar, yerli əhaliyə-azərbaycanlılara qarşı nüvədilən qanlı hadisələr, bu hadisələrdə kazakların ermənilərə yaxından kömək göstərmələri, kilsənin və terrorçu siyasi partiyalarının Naxçıvanda qanlı hadisələrdə iştirakı məsələləri də araşdırılmışdır. Məqalənin sonunda belə bir nəticəyə gəlinmişdir ki, Naxçıvan xülyaları ilə yaşayan erməni milisçilərinin bu arzuları gözlərində qalacaqdır.

**Açar sözlər:** Naxçıvan, 1901-1907-ci illər, qırğın, talan, erməni, köçürülmə, kilsə, siyasi partiyalar.

Naxçıvanın 1901-1907-ci illər tarixində bəhs edərkən bu dövrda Naxçıvanda törədilən erməni vəhşiliklərindən, soyqırımdan və qurbanlardan yan keçmək olmaz. Xüsusilə 1905-1907-ci illərdə Rusiyada gedən inqilab proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədöñlü qırğın aktlarını, İrəvan, Ordubad, Naxçıvanda azərilərin yurd-yuvalarından çıxarılmamasını hayata keçiriblər. Taəssüf ki, tarixi mənbələrdə o illərin hadisələrini özündə eks etdirən çox az sayıda sanad qorunub saxlanılıb. Ermənilərin Azərbaycanda və Naxçıvan qazasında yerləşdirilməsi 1905-1907-ci illərin soyqırımına, azərbaycanlıların öz yurdlarından qovulmasına və kəndlərimizin yandırılıb dağıdılmamasına doğru atılan ilk siyasi addım idi. Araşdırılan rus mənbələrindən və arxiv sənədlərindən malum olur ki, 1905-1906-ci illərdə ilk erməni-müsəlman toqquşması Bakıda baş vermişdir. Bakıdan sonra 1905-ci ilin may-iyun aylarında azərbaycanlıların qırğını İrəvan, Naxçıvan, Ordubad, Cəbrayıllı və Füzulini şəhər etmişdir. 1905-ci ilin may ayından başlayaraq Naxçıvan qazasında ermənilərin azərbaycanlılara qarşı qırğınları başladı. 1905-ci ilin may ayında erməni quldur dəstələri Naxçıvanda dinc əhaliyi qarşı qanlı hadisə törətilər. Önlərlə içərisində çoxlu qadın, qoca və uşaq olmuşdur. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çəşməbasar, Tivi, Tumbul və onlarla başqa yaşayış yerlərini şəhər etmişdi. Kazakların köməyindən istifadə edən ermənilər 1905-ci il noyabrın 26-də Naxçıvan şəhərindəki müsəlman bazarnı tamam qarət etdikdən sonra od vurmuşlar. Yangın nəticəsində bazarда 85 dükən, 75 anbar və başqa tikililər yanmış məhv olmuşdur [15, v. 78-84]. Rus kazakları ermənilərə kömək məqsədilə göndərilmiş və onlar ermənilərlə birlikdə müsəlmanları qırmışlar.

Rus mənbələrinin təhlilindən və araşdırılan arxiv sənədlərindən malum olur ki, 1905-1907-ci illərdə Naxçıvan, Şəhur-Dərələyəz və Ordubad bölgələrində rus imperiyası və Tiflis daşnak şurasının rəhbərləri başda olmaqla yerli erməni daşnakları tərəfindən ermənilərlə müsəlmanlar arasında dəfələrlə nifaq salaraq böyük qırğınlar törətmüşdilər. Taxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycanın şəhər və kəndlərinə böyük zərər düşmiş, 300-dan çox müsəlman kəndi dağıdılmış, yandırılmış və əhalisi qılınadan keçirilmişdir.

Birinci rus inqilabı illərində Azərbaycanda, o cümlədən Naxçıvanda və onun bölgələrində törədilən qırğınlar çar ordusunun və rəsmi dövlət adamlarının gözləri öündən baş verirdi.

Ermoni quldurlar Naxçıvana 1905-ci ilin noyabr ayında qəflətən hücum etməklə, azərilər içərisində vahimə salmağa çalışırdılar. Naxçıvan əhalisi ermənilərin cinayət əməllərindən İravan qubernatorunun müavini Baranovskiyə şikayət etsələr da, buna məhəl qoyulmadı. Bu, ermənilərin əl-qol açmasına imkan verdi. Onlar şəhərin müsəlmanları yaşayın məhəllələrini atəş tutmuş, dükənlər yandırılaraq qarət edilmiş, adamlar öldürülmişdir. Döyüşü müşahidə edən polis rəisi Angil qırğına mane olmamışdı. Bir qədər sonra Cəhri kəndində dəhşətli faciə baş verdi. Noyabrin 26-da kazaklarla birləşən erməni caniləri bir neçə ailəni qətl yetirdikdən sonra kəndi xarabazarlıqla çevirdilər. Camaaşa bir daha aydın oldu ki, erməniləri qızışdırın və qırğına rəvac verən Rusiya hökumətidir. Ermənilər Naxçıvan və Ordubaddan sonra öz məkrili niyyətlərini digər ərazilərdə də həyata keçirməyə başladılar.

Rus mənbələrində erməni qırğınları, talanları barədə olan bir neçə faktə müraciət edək. Rusiya ordusunun baş qərargahının zabiti podpolkovnik Tomilovun 1904-cü ildə yazdığı bir hesabatda deyilir: "...qırğını erməni inqilabçıları təşkil edirdilər. Onlar başpozuqluq salmaqla öz can qardaşlarının qanı bahasına xristianları üsyana təhrif edir və bu yolla Avropa dövlətlərinin diqqətini erməni məsələsinin həllinə yönəltmək istayırdılar. Bu yolla muxtarıyyət əldə etməyə can atıldılar" [6, s. 292].

Ermənilərin quldurluq hərəkatları barəsində Rusiya imperiyasının Örzurumdağı baş konsulu general Mayevskinin fransız və rus dillərində nəşr olunmuş qeydlərində zəngin məlumatlar vardır. O yazırı: "Ümumiyyətə, deyə bilərim ki, matbuatda heç vaxt keçmiş erməni hərəkatı barəsində az-çox vicedanlı yazılmış məlumatə rast gəlməmişəm. Bu barədə yazılmış məqalələr adı qeybat və yalanlarla doludur" [4, s. 27]. Rus konsulu qeyd edirdi ki, "ermənilərə kömək və yaxud onların qisasını almaq adı ilə müxtəlif yerdən silahlı dəstələr göndərilirdi. Məndə sübutlar, dəlillər var ki, onlar neçə soyuqqanlıqla yerli şahlini-müsəlmanları qırımlar" [4, s. 28].

Cənubi Qafqaz valisi İ.L. Vorontsov-Daşkov çar Nikolay Romanova yazziığı 10 oktyabr 1912-ci il tarixli məktubunda I Pyotr dövründə təməli qoyulmuş siyasetə bir daha geri dönməyin gərəkliyini xatırladaraq "əvvəlki rus siyasetinə geri döñərək Türkiyə ermənilərinə hamilik etmənin zamanı gəlməsidir" [5, s. 118-120]. 1905-1907-ci illarda Naxçıvan bölgəsində azərbaycanlı əhali rus məmurlarının hər yerdə himaya etdiyi ermənilərin özbaşınlığıqlarına döñə bilmirdi. Bütövlükde müsəlman türkələrin və bölgədəki qeyri-ermənilərin rus hakimiyyətinə qarşı niyyətlərinin kökündə bu amil də dururdu. Bu cəhəti çox incəliklə sezon rus knyazı N.S. Trubetskoy "Qafqaz xalqları" adlı məqaləsində ermənilərin tərəfdiyi əməllərin çar hakimiyyətinə üzüqaralıq göstirməsini belə qələmə almışdı: "Ermənilərlə həmişə asanlıqla dil tapmaq olar. Ancaq ermənilərə arxalanmaq sahə olardı. İqtisadi cəhatdən güclü olan Zaqafqaziyanın bütün iqtisadi həyatına rəhbərliyi öz əlində comlamlı ermənilər eyni zamanda parazit xalqın və qulun bütün xüsusiyyətlərinə malikdirlər və öz qonşularına nifrətdək gedib çıxan əməmi antipatiyadan istifadə edirlər. Özünlü onunla həmrəy etmək bu antipatiyanı və nifratı öz üzərinə götürmək deməkdir" [11, s. 22].

1905-1907-ci illarda erməni qoşunları eyni zamanda İravan, Naxçıvan və Qarabağ bölgələrində ayrı-ayrı erməni silahlı dəstələrinin faal köməkliyi ilə müsəlman şahlinin qırğınlarını tərəfdilər.

Mənbələdə erməni təşkilatlarının istər kilsənin, istəs də terrorçu siyasi partiyaların Naxçıvandakı qanlı hadisələrdə iştirakına dair çoxlu tarixi faktlara rast gəlinir. Bəzi hallarda erməni iqtisadçılarında bu təşkilatlar təkbəşinə fəaliyyət göstərsələr də, bir çox qanlı cinayətlər onların albır fəaliyyəti nəticəsində tərəfdilərmişdi. Belə ki, 1905-1907-ci illarda Azərbaycanda, o cümlədən Naxçıvanda tərəfdilən soyqırımda hınçqazlar daşnaklarla albır hərəkat etmişdilər.

Hər iki terrorçu təşkilatın Naxçıvandakı qırğınlarda təşkilatçı fəaliyyəti faktlarla isbat edilir. Bir fakt – 1905-ci il may ayının 11-12-də Naxçıvan şəhərində ermənilərin tövədikləri qırğınları oks etdirən "Hnəçaq" qəzeti özünün 26 may tarixli sayında yazdı: "Dünən axşam saat 6-dək biz azərbaycanlılarla atışdıq. Bizə bunun üçün əlavə olaraq 166 müxtəlif tüfənglər paylanıldı, böyük sayıda patronlar verildi, biz təmiz viedanla şəhərimizi (yəni Naxçıvana) müdafiə etdik, türkləri layiqinçə qırıq. Hnəçaqçılar 2, daşnaklar isə 1 bombardan da istifadə etdilər. Çoxlu türk evləri qarat edildi. Bizə silah paylayan adam yenə silah dalınca getdi" [14, s. 39]. XX əsrin ilk illərindən başlayaraq Naxçıvanda həyata keçirilən qırğınlarda erməni terrorçu təşkilatlarının, xüsusilə Daşnakşutyunun və Hnəçaqın terrorçu fəaliyyəti özünü açıq şəkildə göstərirdi. Bu qurumlar həmin cinayətlərin təşkilatçısı olduğunu gizlətmir və çox hallarda bunu erməni xalqı uğrunda qəhrəmanlıq mübarizəsi hesab edir və indi də belə qələmə verirlər.

XX əsrin əvvəllərində, xüsusilə 1901-1907-ci illərdə baş vermiş mühüm proseslər sübut edir ki, Rusiya üçün yeni əla keçirilmiş bölgələrdə möhkəmlənmək və bu torpaqları əldə saxlamaq daha çox qüvvə tələb edən müraciət və uzunmüddətli bir vazifə olmuşdur. Belə bir vazifənin öhdəsindən galınmak üçün çarızmın on kasarlı vasitə və yollardan birini – köçürmə siyasetini davam etdirməyə başladı. Naxçıvan bölgəsi Rusiya tərəfindən işğal edildikdən (1828) sonra əraziyə ermənilərin kütləvi şəkildə köçürülməsi prosesi 1901-1907-ci illərdə də davam etmişdir. Rusyanın işğalçı və müstəmləkəsi siyasetinin həyata keçirilməsində ermənilər başqalarına nisbətən daha garaklı və lazımlı idilər. Əvvələn, ermənilərin sayı digər şəq xristianlarının bütövlükde sayından bir neçə dəfə çox idi. İkincisi, onlar Rusiya imperiyasının Qafqaz uğrunda apardığı mübarizəsində əsas rəqibləri olan Iran və Osmanlı dövlətlərində də say coğħtdan xeyli üstün idilər. Üçüncüsü, ermənilərlə gələcəkdə Rusiya ilə müttəfiq olmaqla ona xeyir vər bilərdilər. Nahiyət, dördüncüsü, ermənilərlə İran və Türkiyə dövlətlərinin daxili zaif və güclü tərəflərini yaxşı bilirdilər [3, s. 31]. Maraqları və mənafeləri namına dövlətləri bir-birinə qarşı qoymaqla, şərqə irəliləmək, "isti dənizlərə" çıxmamaq, Asiyadan Avropaya gedən ticarət yollarını əla keçirmək, dini münaqışlərdən yarananlarlaq, bəzi müsəlman dövlətləri arasına nüfəq salmaq əsrlər boyu Rusyanın xarici siyasetinin əsasını təşkil etmişdir. Belə bir müstəmləkəsi siyaset hələ I Pyotrın Qafqaza səfəri və Azərbaycana yürüşü zamanı daha da reallaşmışdır. I Pyotrdan sonraki dövrda də rus çarları imperialist siyasetlərini davam etdirək ermənilərlə birlikdə Azərbaycana, o cümlədən Naxçıvana yürüşlər təşkil etmişlər. Əvvəlki dövrlərdə olduğu kimi, 1901-1907-ci illərdə də çarızmın Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində siyasetini arturan amillərdən biri də ermənilərin Rusyanın hakim dairələri ilə olbr olması idi. Erməni maarifçilərinin utopik dövlətçilik düşüncələrinin gerçəkləşdirilməsində diplomatik missiyəni kilsə yerinə yetirirdi. Ermənilər arasında millətçiliyin yayılmasında erməni din adamlarının və erməni qriqoryan kilsəsinin xüsusi rol oynadığını qeyd edən rus məməru V.Mayevski belə yazdı: "Onların diniə bağlı fəaliyyəti çox möhduddur. Ancaq bunun əvəzində onlar həzər zaman millətçilik ideyalarını himaya etmək uğrunda əllərindən gələni edərək söyle çalışırlar. Ermənilər arasında millətçilik ideyaları yüzillər boyunca bir-birindən uzaq, saysız monastırların himayəsi altında olmuşdur..." [4, s. 8]. Qeyd etmək yerinə düşər ki, milliyyətə rus olan V.Mayevski Rusyanın Van və Ərzurumda baş konsulu olmuşdur. Nəriman Həsənalıyevin tərcüməsi ilə 1994-cü ildə Bakıda nəşr edilmiş və 35 sahifədən ibarət olan bu kitab erməni yalanlarına və uydurmalarına cavab vermək bacıimusundan çox sanballı bir rus mənbəsidir.

Tanınmış qafqazşunas V.Veliçko da yazdı ki, bu dövrə rus ordusunda xidmət edən

rus generalı Loris Melikov ermənilərin kütləvi şəkildə Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana köçürülməsində yaxından iştirak etmişdi [2, s. 200]. Veličko daha sonra qeyd edirdi ki, ermənilər müsəlmanları çar hakimiyyəti qarşısında etibardan, gözden salmaq siyaseti yeridirdilər. Onlar yaxşı bilirdilər ki, çar hökumət dairələri etibardan düşmən müsəlmanlar sürgün edildikdən sonra onların torpaqlarını ələ keçirmək mümkiндür. Rus tarixçisi o dövrə də ermənilərin bu məkrli siyasetinin əsl məhiyyətini açıb göstərərək düzgün nticə çıxarmış və qeyd etmişdi ki, "on illər boyu bu məqsədi həyata keçirməyə çalışın erməni milyonçuları bütün müsəlman Qafqazını erməni toruna salmışdır. Onlar hətta ən pis torpaqları belə pul ilə satın alırdılar" [2, s. 113].

Bu dövrə ermənilərin Naxçıvana köçürmə siyaseti ilə bağlı məlumatlara O.N. Popovanın [7], K.N. Smirnovun [9] əsərində də rast gəlirik. Həmin əsərlərin, kameral təsvir və xülasaların verdikləri məlumatlara asasan deyə bilaik ki, köçkünlər köçürüldüklli yerlərdə istadıkları şəraitlə təmin olunur, onlara hətərəflə diqqət və qayğı göstərilirdi. Çarizmin erməniləri Qafqazda maskunlaşdırmaq sahəsindəki fəaliyyətinin tədqiqatçısı A. Şepotyevin məruzəsində yazılırdı ki, "rus hökuməti erməniləri Cənubi Qafqazda müsəlmanların coxluq təşkil etdiyi kəndlərdə və vilayətlərdə yerləşməsinə rəvac verirdi" [13, s. 44]. Ermənilərin müsəlmanların six yaşadıqları torpaqlarda maskunlaşdırılması fikrini Nikolay Şavrov da təsdiq edir [12, s. 63].

Özgə əraziləri və torpaqlarında yerləşdirilən və tarix boyu xalqımıza qarşı məkrli siyaset yeridən ermənilər "Böyük Ermenistan" yaratmaq yolunda son vaxtlarda öz fəaliyyətlərini daha da artırımuşlar. İddia edilən "Böyük Ermenistan" dövlətinin gerçəkləşməsi üçün başlangıç olaraq Naxçıvanın hədəf seçilmişdir. Bunun üçün onlar saxta tarix yaratmış, bu ərazinin erməni torpağı olduğunu, shalının milli tərkibində ermənilərin "üstünlük" təşkil etdiyini sübuta yetirməyə çalışmışlar (1, 15 mart 2006). Erməni millətçiləri real həqiqətləri və gerçek vəziyyəti dünya ictimaiyyətinə təsrif olunmuş halda təqdim edərək onları Naxçıvanın erməni arazisi olmasına inandırmaqdən ötrü dəridən-qabıqdan çıxırlar. Güclü maliyyə qaynaqlarına malik olan diasporla albır fəaliyyət göstərən erməni qurumları tarixi fakt və həqiqətləri saxtalaşdırmaqla ərazi iddialarını əsaslandırmağa çalışırlar. Müasir dünyada separatlılıq üstünlük verən ermənilər Naxçıvanın Ermenistana birləşdirilməsi üçün müxtəlif fitnəyə və fəsadlara, saxta karlılığı el atır, imzalar toplayaraq mitinq və nümayişlər keçirirlər.

Bu gün də Naxçıvan məsaləsini öz gündəliklərində saxlayan ermənilər dünya kütləvi vəsaitlərində həqiqətlərdən uzaq olan qeyri-real və əsəssiz təbliğat kampaniyasına üstünlük veriblər. Qonşu olmağın möhkum edildiyimiz bədnəm ermənilər Naxçıvanın həsratındadırlar. Ermenistanın baş planlarında Naxçıvanın işgali məsələsi əsas yer tutur. İşgalçi ermənilər sərhədlərin toxunulmazlığı və integrasiya proseslərinin dönməz xarakter alındığı bu günlərdə Naxçıvanı Ermenistana birləşdirməyi bir vəzifə kimi qarşıya qoyub geniş kampaniya başladılar. Ermenistan 1921-ci ildə Rusiya ilə Türkiye arasında imzalanmış müqavilələrin lağv edilməsini tələb edir. İqtisadi, strateji və mədəni cəhətdən böyük əhəmiyyətə malik olan Naxçıvanın mübahisəli əraziyə çevriləməsi böyük dövlətlərin maraqlarına da uyğundur. Lakin bir həqiqət aydındır ki, Naxçıvan xülyaları ilə yaşıyan erməni millətçilərinin bu arzuları gözlərində qalacaqdır.

## ƏDƏBİYYAT

1. "Azərbaycan" qaz., 2006, 15 mart.

2. Величко В.Л. Кавказ. Русское дело и межплеменные вопросы. Баку: Элм, 1990, 224 с.
3. Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку: Элм, 2003, 168 с.
4. Записка генерального консула России в Эрзеруме Маевского. Баку, 1994, 35 с.
5. Из писем Воронцова-Дашкова Николаю Романовичу // История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990, с. 118-120.
6. Отчет о поездке по Азиатской Турции генерального штаба подполковника Томилова в 1904 г. Ч. 1, СПб., 1907, с. 292-294.
7. Попова О.И. Грибоедов-дипломат. Москва, 1964, 132 с.
8. Революционный Восток. 1936, № 2-3.
9. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1999, 156 с.
10. Соколов Н.А. Материалы по изучению Нахичеванской ССР. Тифлис: Зак ГИЗ, 1933, 184 с.
11. Трубецкой Н.С. О народах Кавказа. Москва: Наследие, 2003, № 7.
12. Шавров Н.И. Новая угроза русскому делу в Закавказье. История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990.
13. Шепотьев А. Доклад о спорных Кавказских территориях, на которые имеют права самоопределившиеся Азербайджанские тюрки // Известия Азерб. АН, 1990, № 2.
14. Hacıyev İ. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyaseti // "Naxçıvan" jurnalı, Naxçıvan, 2001, № 5, s. 39.
15. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv: f. 26 m., siy. 1, iş 25.

*AMEA Naxçıvan Bölmesi*

E-mail: [yasarrahimov@yahoo.com.tr](mailto:yasarrahimov@yahoo.com.tr)

**Yashar Rahimov**

### **RESETTLEMENT OF ARMENIANS TO NAKHCHIVAN IN 1901-1907, MASSACRES AND ROBBERIES**

The paper discusses some issues related to the history of Nakhchivan in 1901-1907. Problems such as massacres and robberies committed in those years by despicable Armenians in the region, continued resettlement of Armenians to Nakhchivan, providing the settlers with the desired living conditions, comprehensive attention and care, the result of these resettlements, etc. were studied. Furthermore, clashes and massacres committed by the Dashnaks in Nakhchivan and other parts of the region in 1905-1907, the bloody events against the local population - Azerbaijanis, the direct assistance of the Cossacks to the Armenians in these events, the participation of the church and terrorist political parties in the bloody events in Nakhchivan were also investigated. The author concludes that the dreams of Armenian nationalists about Nakhchivan have no chance to come true.

**Keywords:** Nakhchivan, 1901-1907, massacre, looting, Armenians, resettlement, church, political parties.

Яшар Рагимов

## ПЕРЕСЕЛЕНИЕ АРМЯН В НАХЧЫВАН В 1901-1907 ГОДАХ, МАССОВЫЕ УБИЙСТВА И ГРАБЕЖИ

В статье рассматриваются некоторые вопросы, связанные с историей Нахчывана в 1901-1907 гг. Изучены такие проблемы, как массовые убийства и грабежи, совершенные в те годы презреными армянами в регионе, продолжение переселения армян в Нахчыван, обеспечение поселенцев желаемыми условиями проживания, комплексное внимание и забота, результат этих переселений и т. д. Также исследованы столкновения и массовые убийства, совершенные дашнаками в Нахчыване и других частях региона в 1905-1907 годах, кровавые события против местного населения – азербайджанцев, не-посредственная помощь казакам армянам в этих событиях, участие церкви и террористических политических партий в кровавых событиях в Нахчыване. В заключении статьи сделан вывод, что мечтаниям армянских националистов о Нахчыване не суждено осуществиться.

**Ключевые слова:** Нахчыван, 1901-1907 гг., резня, мародерство, армяне, переселение, церковь, политические партии.

(Akademik İsmayılov Hacıyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 16.06.2021

Son variant 13.07.2021